



№ 76 (9821) 18 aprel 2025-ci il CÜMƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



Prezident İlham ƏLİYEV: "Bizi birləşdirən bir çox sərmayə layihəsi böyük coğrafiya üçün önemlidir"

Bu gün Azərbaycan 12 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunnanistana, Bolqarıstanı, İtaliyanı, Ruminiyə, Macaristanı, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya və Slovakiyaya qaz ixrac edir. Başqa sözə, Gürcüstan tranzit vasitəsilə hazırda Azərbaycandan 11 ölkə többi qaz alır. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetr çatıb vo bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi többi qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.

Gürcüstanda yaradılmış münbit investisiya mühiti Azərbaycanın qonşu ölkə iqtisadiyyatına sərmayelerin yatırılmasına geniş imkan verib.

Xüsusilə, son illər ərzində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan iqtisadiyyatına sanbalı investisiyalar yönəldib. Azərbaycanın Gürcüstannı iqtisadiyyatına qoyduğu sərmayenin xeyli hissəsi qazlaşdırmağa yarılır. SOCAR-in son iki onilliğde Gürcüstannan yaxşı məntəqəsini qazlaşdırması buna aydın misaldır. Ticarət dövriyyəyimiz də ilən-ile genişlənir.

Bununla yanaşı, ölkələrimiz "yaşıl enerji" sahəsində də six əməkdaşlığı başlayıblar. Bu da çox əməlli və məsuliyyətli məsələdir. Cünki indi bu enerji böyük maraq doğurur, buna baza böyük tələbat var. Xatırladaq ki, 2022-ci

il dekabrın 17-de Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumınıya və Macaristanın Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi" sahəsində strateji tərəfdəşliq haqqında Saziş" imzalanıb. Bu saziş çərçivəsinde Gürcüstan və Rumınıya arasında müəqavatadək güclə maliq 1195 milyonluk elektrik töküntünə çökülmüş və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan "yaşıl enerji"nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumınıyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulur.

► 6

► 6

Azərbaycanın Yaxın Şərq siyasetində növbəti mərhələ

Global nüfuz ölkəmizi proseslərə həllədici təsirə malik gücə çevirib

Azərbaycan Avropana enerji mənbələrinin diversifikasiyası və enerji tohľüsəzliyinin təmin olunması siyasetinə öz töhfəsini verməklə, bu istiqamətdə özünü evezsiz tərəfdəş və güvənilən enerji ixracatçı kimi təsdiq edib. Azərbaycan həbələ Uzaq Şərqi və Conub-Sərqi Asyanın dövlətləri, oləlxüsü Cin, Koreya və

Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə boyan edib. Xüsusi Conub-Sərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlerinin, oləlxüsü Cinin sıxılıq qabaqcıl rol almazı Azərbaycan Respublikasının xarici siyasetinin istiqaməti marağının artmasına səbəb olub.

► 6

Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinə dəstək verən ilk ölkələrdən biridir

Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-de Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəlat-

də və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.

► 2

Azərbaycan Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-de Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər vo

Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib.

► 2

Yeni dünya nizamı və Azərbaycanın xarici siyaseti

Dövlətimizin başçısı "Yeni dünya nizamına doğru" mövzusundan keçirilən beynəlxalq formunda ilk dəfə bu amilin üzərində gold - Bakının Ankara ilə Tel-Əvviv arasında barışq missiyası ilə bağlı dedi: "Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ilde Şuşa Beyannamesini imzalamaşq vo rosmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-faktō bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün zamanlarında qarşılıqlı dostluq nümayiş olub. Ona görə də, elbəttə ki, bù iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şökildə heç vaxt boyan etməmişik, bù, artıq kifayət qədər geniş şayıl yubiləb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışq müøyən dərəcədə Azərbaycanın vasitəciliyi ilə əldə olunub. Cünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikinicidir". Dövlətimizin başçısı daha sonra vurğuladı ki, ilk böhran zamanı Azərbaycan ölkələri yaxınlaşdırmağa çalışıq üçün feal rəl oynadı. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Bunu heç vaxt içtimaileşdirmədi. Sadəcə olaraq, müttəfiqimiz vo qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədi: "Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq. Dostlarımız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir".

► 7

"Avropanın enerji xəritəsini "Cənub qaz dəhlizi" olmadan təsəvvür belə etmək çətindir"

Avropanın enerji xəritəsinin "Cənub qaz dəhlizi" olmadan təsəvvür belə etmək çətindir. "Cənub qaz dəhlizi" Avropanın enerji tohľüsəzliyinin təmin olunmasında hayatı əhəmiyyət daşıyır. Xüsusi Avropa İttifaqının Rusiya qazdan asılılığı azaltmaq istiqamətdindəki strateji prioriteti baxımdan bu marşrut effektiv və etibarlı alternativ kimi çıxış edir. Enerji dəhlizinin Conub-Sərqi Avropa və Balkanlara doğru genişləndirilməsi bütövlükde region üçün etibarlı, sabit və iqtisadi cəhətdən səmərəli enerji təchizatının tomin olunması istiqamətdə osas addımdır. Bütün Azərbaycanı təkcə tərəfdəş kimi deyil, osas qardaş kimi görürük.

► 7

Qərbi azərbaycanlıların geri qayıdışı ədalətin bərpası olacaq

Qərbi Azərbaycan İcması olaraq, 1989-cu ildən bəri haqqımızı uğurda məbarizo aparırrıq. Xüsusi, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin icmamızı ziyarət edərək göstərdiyi diqqət və verdiyi tövsiyələr seylorimizi gücləndirir. 2023-cü ildə qəbul etdiyimiz Qayış Konsepsiysi ilə doğma torpaqlarımıza sülh yolu ilə, tohľüsəz və ləyakətli şəkildə dönmək istəyimizi uluslararası hüquq çerçivəsində ortaya qoymuşuq. Azərbaycan dövlətinin bu məsələdəki principial dostüyü bizim üçün böyük dayadıdır. Lakin bu məsələnin həlli təkcə Azərbaycanın üzərinə düşən yüksək - bir insan hüquqları məsələsi kimi, bù, uluslararası toplumun birgə sorumluluğudur.

Parlamentlər xalqların səsini tomsil edir, xarici siyaseti istiqamətləndirir və dövlətlər arasında qarşılıqlı anlaşmazı təmin edir. Qərbi Azərbaycan məsələsində parlament diplomatiyası bir neçə mülliəm istiqamətdə töhfə vərə bilər.

► 8

azerbaijan-news.az

Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinə dəstək verən ilk ölkələrdən biridir

Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Əvvəl 1-ci səh.

AZERTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlər səhəbat etdi.

Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq karakteri daşıdığından dövlətimizin başçısı ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünü və onunla birlikdə ölkələrimizin strateji tərəfdaşlığından dair birgə bəyanatın qobul edilməsini məmənluqla xatırladı.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığın geniş sahələri - siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sonaye, sormayalar, təhlükəsizlik, mədəni-hunarlı manatlar və digər sahələri haṭa etdiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çarpışında dəvət etdiyi əməkdaşlığı toxunaraq, qarşılıqlı dəstəyi qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın "Vahid Çin" siyasetini daim dəstəkləyini vurğuladı.

"Bir kəmər, bir yol" layihəsinin geniş coğrafiyası ölkələri bir araya götürərək, əməkdaşlığı təsviq edən layihə olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Çinin bu təşəbbüsünü dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd etdi.

Azərbaycanda bütün zoruri infrastruktur layihələrinin yaradılmasını və bir neçəsinin de icra mərhələsində olduğunu vurğulayan Prezident İlham Əliyevin Orta ölkələrinin inkişafı axınından Sədri Dr. Cəfərliyə qədərdir.

Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən dəstəkləndiriləcəkini vurğuladı.

"Bir kəmər, bir yol" layihəsinin geniş imkanları mövcudluğunu bildirdi.

Sofir Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamalarını Azərbaycan Prezidentinin qədərdir.

Dövlətimizin başçısı salamlarla görə minnətdərlərini bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədri Dr. Cəfərliyə qədərdir.

Cəfərliyə qədərdir. Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən dəstəkləndiriləcəkini vurğuladı.

Azərbaycanın razı bütövlüyünü və suverenitəyini daim dəstəklədilərini vurğuladı. Sofir ölkələrimiz arasında münasibətlərin dəstəq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, əlaqələrimiz bundan sonra da inkişafı istiqamətində söylərini əsirgəməyəcəyini bildirdi.

Cəfərliyə qədərdir. Çin-Azərbaycan münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin roluna xuxan Lu Mey Ümümülli Liderin zəngin irlərin osasında ölkəmizin böyük uğurları inkişaf etdiyini vurğuladı.

Azərbaycan Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib



Əvvəl 1-ci səh.

AZERTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafında mühüm əməkdaşlığı təsdiqi barədə.

Səfər zamanı Orta döhləzin əhəmiyyəti qeyd edildi. Bu döhləzin Avropanın Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm əməkdaşlığı təsdiqi barədə.

Görüşdə ölkəmizin enerji sahəsində Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi.

Görüşdə ölkəmizin enerji sahəsində Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi.

Görüşdə qarşılıqlı maraq doğuran digər mösələlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi-ti-

cari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulandı.

Səfər zamanı Orta döhləzin əhəmiyyəti qeyd edildi. Bu döhləzin Avropanın Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm əməkdaşlığı təsdiqi barədə.

Görüşdə ölkəmizin enerji sahəsində Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi.

Görüşdə ölkəmizin enerji sahəsində Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi.

Görüşdə qarşılıqlı maraq doğuran digər mösələlərə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Hərbi vəzifə və hərbi xidmət haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bondlarını rəhbər tutaraq **qərara alır:**

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, № 12 (II kitab), maddə 1330; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli, 27 dekabr tarixli 1111-VIIQD və 115-VIIQD nömrəli, 29 dekabr tarixli 118-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə "606.1." rəqəmlərindən sonra "606.1." rəqəmlərə dəvət edilsin;

1.2. 603.1-ci maddənin sanksiyasında "iki yüz manatdan üç" sözəri "dörd yüz manatdan altı" sözəri ilə, "dörd yüz manatdan altı" sözəri "min manatdan min iki" sözəri ilə əvəz edilsin;

1.2.2. 603.3-cü maddənin sanksiyasında "yüz manatdan iki" sözəri "iki yüz manatdan dörd" sözəri ilə, "üç yüz manatdan beş yüz" sözəri "səkkiz yüz manatdan min" sözəri ilə əvəz edilsin;

1.3. 604-cü maddənin sanksiyasında "otuz" sözü "yüz" sözü ilə əvəz edilsin;

1.4. 605-ci maddənin sanksiyasında "səksən manatdan yüz" sözəri "iki yüz manatdan yüz" sözəri ilə, "iki yüz manatdan üç yüz" sözəri ilə, "iki yüz manatdan beş yüz" sözəri ilə, "üç yüz manatdan beş yüz" sözəri ilə, "səkkiz yüz manatdan min yüz" sözəri ilə əvəz edilsin;

1.5. 606-ci maddə üzrə:

1.5.1. 606.2-ci maddənin sanksiyasında "otuz" sözü "yüz" sözü ilə əvəz edilsin;

1.5.2. 606.3-cü maddənin dispozisiyasına:

"hallarda" sözündən sonra "həqiqi hərbi xidmət çağırış, tibbi müäyinə (tibbi şəhadətlər), hərbi hissələrə tohkim edilmə, müvafiq toplantılarla əlaqədar" sözəri əlavə edilsin və homin maddənin sanksiyası aşağıdakı redaksiyəyətə verilsin:

"üç yüz manatdan beş yüz manatdan dörd" sözəri ilə, yaxud işin hallarına görə, xətanı tərəfdən səxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırq saatadək ictiyai işlər tətbiq olunur";

1.5.3. "Qeyd" hissəsinin motni 2-ci bənd hesab edilsin və homin hissəyə aşağıdakı məzmunda 1-ci bənd oləvə edilsin:

"1. Bu Məccəlinin 606.3-cü maddəsində nozordə tutulmuş inzibati xətanı tərəfətmiş səxən barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurum) göldəkdi inzibati mosuliyyətən azad olunur";

1.6. 607-ci maddənin sanksiyasında "əlli" sözü "iki yüz" sözəri ilə əvəz edilsin;

1.7. 608-ci maddə üzrə:

1.7.1. 608.1-ci maddənin sanksiyasında "iki yüz manatdan üç" sözəri "dörd yüz manatdan altı" sözəri ilə əvəz edilsin;

1.7.2. 608.2-ci maddənin sanksiyasında "iki yüz manatdan üç yüz" sözəri "dörd yüz manatdan üç yüz" sözəri "beş yüz manatdan yeddi yüz" sözəri ilə əvəz edilsin;

1.8. 609-cu maddə üzrə:

1.8.1. 609.1-ci maddənin sanksiyasında "yüz əlli manatdan iki yüz əlli" sözəri "üç yüz manatdan beş yüz" sözəri ilə, "üç yüz əlli manatdan beş yüz əlli" sözəri ilə, "üç yüz əlli manatdan beş yüz əlli" sözəri "doqquz yüz manatdan min yüz" sözəri ilə əvəz edilsin;

1.8.2. 609.2-ci maddənin sanksiyasında "iki yüz manatdan üç" sözəri "dörd yüz manatdan altı" sözəri ilə, "dörd yüz manatdan altı" sözəri "min manatdan min iki" sözəri ilə əvəz edilsin;

Maddə 2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddə 1328; Azərbaycan Respublikasının 10 dekabr tarixli 84-VIIQD nömrəli və 27 dekabr tarixli 1111-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 49.5-ci maddə "Qeyd" hissəsi əlavə edilsin:

"49.5. Bu Qanunun teleblərinin pozulması görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi vəzifələrinin aylıq vəzifə (tarif) maaşlarına əlavənən veriləməsi üçün homin organın (qurumun) hesabına köçürüllər. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilən və ya inzibati xəta haqqında protokol tətbiq edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrən başa düşülür".

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 mart 2025-ci il

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 11-ci və 15-ci bondlarını rəhbər tutaraq **qərara alır:**

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331) aşağıdakı dəyişikliklər edilsin:

1. 52-ci maddənin 4-cü hissəsində "Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekoloji" sözəri "Ekoloji" sözü ilə əvəz edilsin;

2. 57-ci maddə üzrə:

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 18 mart 2025-ci il

Azərbaycan Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib



Əvvəl 1-ci səh.

AZERTAC xəbər verir ki, görüşdə ölkələrimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulandı.

Səfər zamanı Orta döhləzin əhəmiyyəti qeyd edildi. Bu döhləzin Avropanın Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm əməkdaşlığı təsdiqi barədə.

Görüşdə ölkələrimizin genişləndirilməsi üçün iki ölkənin biznes d

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq **qərar alyar:**

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2024, № 2, maddə 133) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. aşağıdakı məzmunda 1.1.2-ci maddə oləvə edilsin:

"1.1.2.1. aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə daimi

komissiya - aviasiya hadisələrinin və incidentlərinin aşadırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdırı komissiya;"

1.2. 1.1.5-ci maddədə "istismar edən və ya belə xidməti təklif edən" sözəri "qanuni osaslarla istismar edən dövlət orqanı," sözəri ilə əvvəl edilsin;

1.3. 1.1.6-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözəri "aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə daimi komissiya" sözəri ilə əvvəl edilsin.

2. 16-ci maddə üzrə:

2.1. 16.1-ci maddədə "Müvafiq" sözü "Aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə daimi komissiya, müvafiq" sözəri ilə əvvəl edilsin;

2.2. 16.1.5-ci maddədə "Müvafiq" sözü "Aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə daimi komissiyanın, müvafiq" sözəri ilə əvvəl edilsin;

2.3. 16.4-cü və 16.5-ci maddələrdə "aviasiya hadisələrinin" sözərindən sonra "və incidentlərinin" sözəri oləvə edilsin.

3. 17-ci maddə üzrə:

3.1. 17.1-ci maddədən "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi

yi orqanın (qurumun) yaratdırı" sözəri çıxarulsın;

3.2. 17.4-cü və 17.8-ci maddələrdə ismin müvafiq hallarda "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözəri ismin müvafiq hallarda "aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə daimi komissiya" sözəri ilə əvvəl edilsin;

3.3. 17.5-ci, 17.6-ci və 17.10-cu maddələrdə "Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözəri "Aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə daimi komissiya" sözəri ilə əvvəl edilsin;

4. 18-ci maddə üzrə:

4.2. 18.3-cü və 18.5-ci maddələrdə "Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözəri "Aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə daimi komissiya" sözəri ilə əvvəl edilsin;

3.4. 17.9-cu maddədə "bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözəri "aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə" sözəri ilə əvvəl edilsin;

4. 18.2-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözəri "aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə daimi komissiya" sözəri ilə əvvəl edilsin;

5. 19.3-cü maddədə "bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözəri "aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə" sözəri ilə əvvəl edilsin.

4.3. 18.4-cü maddədə "bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözəri "aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə" sözəri ilə əvvəl edilsin;

5. 19.3-cü maddədə "bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözəri "aviasiya hadisələrinin və incidentlərinin aşadırılması üzrə" sözəri ilə əvvəl edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2025-ci il

"Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə"

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərar alyar:**

"Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Formanının (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2024, № 2, maddə 149) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənd "Qanununun" sözündən sonra "1.1.2.1-ci," sözəri oləvə edilsin, hemin bəndində "11.7.1-17.4-cü," sözəri çıxarulsın və hemin bənddə "17.7-17.10-cu, 18.2-ci" sözəri "17.7-ci, 17.9-cu, 17.10-cu" sözəri ilə əvvəl edilsin.

2. 1.3-cü bənd "Qanunun" sözündən sonra "1.1.2.1-ci," sözəri, "12.3-cü maddəsinin ikinci cümləsində," sözərindən sonra "13.3-cü (birinci halda)," sözəri oləvə edilsin və hemin bənddə "17.1-17.11-cü" sözəri ilə əvvəl edilsin.

3. 1.5-ci bənddə "6.3-cü (mülli aviasiyyaya münasibətdə)" sözərləri "6.3-cü (mülli eksperimental və mülli aviasiyyaya münasibətdə), 8.2-ci (ikinci halda) (Azərbaycan Respublikasının Müdafia Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Vəzifələrinin, Azərbaycan Respublikası Dövlət Görmük Komitəsinin rəvənə almınaqla)" sözərlərindən "6.3-cü (mülli aviasiyyaya münasibətdə)" dedikdə Azərbaycan Respublikasının Fövqələr Həllər Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, Azərbaycan Respublikasının Ekologiya və Tabii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Medeniyyət Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Səhərsalma və Arxitektura Komitəsi (bu Formann 1.10-3-cü bəndi nəzərə alınmaqla), 1.10-3-cü bəndi nəzərə alınmaqla, 1.10-3-cü bəndi nəzərə alınmaqla) və Şuşa Şəhərinin əraziində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;"

4. 1.6-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.6. hemin Qanunun 6.3-cü (dövlət eksperimental və dövlət aviasiyyaya münasibətdə), 7.4-cü 8.1-ci, 11.3-cü (hərbi aerodromlara münasibətdə), 11.4-cü (birinci halda) (hərbi aerodromlara münasibətdə), 11.6-ci (hərbi aerodromlara münasibətdə), 12.3-cü (hərbi aerodromlara münasibətdə), 13.3-cü (birinci halda), 14.2-cü (hərbi aerodromlara münasibətdə), 15.3-cü (birinci halda), 16.3-cü (hərbi aerodromlara münasibətdə), 17.3-cü (birinci halda), 18.3-cü (hərbi aerodromlara münasibətdə), 19.3-cü (birinci halda), 20.3-cü (hərbi aerodromlara münasibətdə), 21.3-cü (birinci halda), 22.3-cü (birinci halda), 23.3-cü (birinci halda), 24.3-cü (birinci halda), 25.3-cü (birinci halda), 26.3-cü (birinci halda), 27.3-cü (birinci halda), 28.3-cü (birinci halda), 29.3-cü (birinci halda), 30.3-cü (birinci halda), 31.3-cü (birinci halda), 32.3-cü (birinci halda), 33.3-cü (birinci halda), 34.3-cü (birinci halda), 35.3-cü (birinci halda), 36.3-cü (birinci halda), 37.3-cü (birinci halda), 38.3-cü (birinci halda), 39.3-cü (birinci halda), 40.3-cü (birinci halda), 41.3-cü (birinci halda), 42.3-cü (birinci halda), 43.3-cü (birinci halda), 44.3-cü (birinci halda), 45.3-cü (birinci halda), 46.3-cü (birinci halda), 47.3-cü (birinci halda), 48.3-cü (birinci halda), 49.3-cü (birinci halda), 50.3-cü (birinci halda), 51.3-cü (birinci halda), 52.3-cü (birinci halda), 53.3-cü (birinci halda), 54.3-cü (birinci halda), 55.3-cü (birinci halda), 56.3-cü (birinci halda), 57.3-cü (birinci halda), 58.3-cü (birinci halda), 59.3-cü (birinci halda), 60.3-cü (birinci halda), 61.3-cü (birinci halda), 62.3-cü (birinci halda), 63.3-cü (birinci halda), 64.3-cü (birinci halda), 65.3-cü (birinci halda), 66.3-cü (birinci halda), 67.3-cü (birinci halda), 68.3-cü (birinci halda), 69.3-cü (birinci halda), 70.3-cü (birinci halda), 71.3-cü (birinci halda), 72.3-cü (birinci halda), 73.3-cü (birinci halda), 74.3-cü (birinci halda), 75.3-cü (birinci halda), 76.3-cü (birinci halda), 77.3-cü (birinci halda), 78.3-cü (birinci halda), 79.3-cü (birinci halda), 80.3-cü (birinci halda), 81.3-cü (birinci halda), 82.3-cü (birinci halda), 83.3-cü (birinci halda), 84.3-cü (birinci halda), 85.3-cü (birinci halda), 86.3-cü (birinci halda), 87.3-cü (birinci halda), 88.3-cü (birinci halda), 89.3-cü (birinci halda), 90.3-cü (birinci halda), 91.3-cü (birinci halda), 92.3-cü (birinci halda), 93.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 95.3-cü (birinci halda), 96.3-cü (birinci halda), 97.3-cü (birinci halda), 98.3-cü (birinci halda), 99.3-cü (birinci halda), 100.3-cü (birinci halda), 101.3-cü (birinci halda), 102.3-cü (birinci halda), 103.3-cü (birinci halda), 104.3-cü (birinci halda), 105.3-cü (birinci halda), 106.3-cü (birinci halda), 107.3-cü (birinci halda), 108.3-cü (birinci halda), 109.3-cü (birinci halda), 110.3-cü (birinci halda), 111.3-cü (birinci halda), 112.3-cü (birinci halda), 113.3-cü (birinci halda), 114.3-cü (birinci halda), 115.3-cü (birinci halda), 116.3-cü (birinci halda), 117.3-cü (birinci halda), 118.3-cü (birinci halda), 119.3-cü (birinci halda), 120.3-cü (birinci halda), 121.3-cü (birinci halda), 122.3-cü (birinci halda), 123.3-cü (birinci halda), 124.3-cü (birinci halda), 125.3-cü (birinci halda), 126.3-cü (birinci halda), 127.3-cü (birinci halda), 128.3-cü (birinci halda), 129.3-cü (birinci halda), 130.3-cü (birinci halda), 131.3-cü (birinci halda), 132.3-cü (birinci halda), 133.3-cü (birinci halda), 134.3-cü (birinci halda), 135.3-cü (birinci halda), 136.3-cü (birinci halda), 137.3-cü (birinci halda), 138.3-cü (birinci halda), 139.3-cü (birinci halda), 140.3-cü (birinci halda), 141.3-cü (birinci halda), 142.3-cü (birinci halda), 143.3-cü (birinci halda), 144.3-cü (birinci halda), 145.3-cü (birinci halda), 146.3-cü (birinci halda), 147.3-cü (birinci halda), 148.3-cü (birinci halda), 149.3-cü (birinci halda), 150.3-cü (birinci halda), 151.3-cü (birinci halda), 152.3-cü (birinci halda), 153.3-cü (birinci halda), 154.3-cü (birinci halda), 155.3-cü (birinci halda), 156.3-cü (birinci halda), 157.3-cü (birinci halda), 158.3-cü (birinci halda), 159.3-cü (birinci halda), 160.3-cü (birinci halda), 161.3-cü (birinci halda), 162.3-cü (birinci halda), 163.3-cü (birinci halda), 164.3-cü (birinci halda), 165.3-cü (birinci halda), 166.3-cü (birinci halda), 167.3-cü (birinci halda), 168.3-cü (birinci halda), 169.3-cü (birinci halda), 170.3-cü (birinci halda), 171.3-cü (birinci halda), 172.3-cü (birinci halda), 173.3-cü (birinci halda), 174.3-cü (birinci halda), 175.3-cü (birinci halda), 176.3-cü (birinci halda), 177.3-cü (birinci halda), 178.3-cü (birinci halda), 179.3-cü (birinci halda), 180.3-cü (birinci halda), 181.3-cü (birinci halda), 182.3-cü (birinci halda), 183.3-cü (birinci halda), 184.3-cü (birinci halda), 185.3-cü (birinci halda), 186.3-cü (birinci halda), 187.3-cü (birinci halda), 188.3-cü (birinci halda), 189.3-cü (birinci halda), 190.3-cü (birinci halda), 191.3-cü (birinci halda), 192.3-cü (birinci halda), 193.3-cü (birinci halda), 194.3-cü (birinci halda), 195.3-cü (birinci halda), 196.3-cü (birinci halda), 197.3-cü (birinci halda), 198.3-cü (birinci halda), 199.3-cü (birinci halda), 200.3-cü (birinci halda), 201.3-cü (birinci halda), 202.3-cü (birinci halda), 203.3-cü (birinci halda), 204.3-cü (birinci halda), 205.3-cü (birinci halda), 206.3-cü (birinci halda), 207.3-cü (birinci halda), 208.3-cü (birinci halda), 209.3-cü (birinci halda), 210.3-cü (birinci halda), 211.3-cü (birinci halda), 212.3-cü (birinci halda), 213.3-cü (birinci halda), 214.3-cü (birinci halda), 215.3-cü (birinci halda), 216.3-cü (birinci halda), 217.3-cü (birinci halda), 218.3-cü (birinci halda), 219.3-cü (birinci halda), 220.3-cü (birinci halda), 221.3-cü (birinci halda), 222.3-cü (birinci halda), 223.3-cü (birinci halda), 224.3-cü (birinci halda), 225.3-cü (birinci halda), 226.3-cü (birinci halda), 227.3-cü (birinci halda), 228.3-cü (birinci halda), 229.3-cü (birinci halda), 230.3-cü (birinci halda), 231.3-cü (birinci halda), 232.3-cü (birinci halda), 233.3-cü (birinci halda), 234.3-cü (birinci halda), 235.3-cü (birinci halda), 236.3-cü (birinci halda), 237.3-cü (birinci halda), 238.3-cü (birinci halda), 239.3-cü (birinci halda), 240.3-cü (birinci halda), 241.3-cü (birinci halda), 242.3-cü (birinci halda), 243.3-cü (birinci halda), 244.3-cü (birinci halda), 245.3-cü (birinci halda), 246.3-cü (birinci halda), 247.3-cü (birinci halda), 248.3-cü (birinci halda), 249.3-cü (birinci halda), 250.3-cü (birinci halda), 251.3-cü (birinci halda), 252.3-cü (bir



Azərbaycanın və Sloveniyanın xarici işlər nazirləri müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər

Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rosmi sefərə olan Sloveniya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, təkbətək və geniş tərkibdə görüşərək zamanı Azərbaycan və Sloveniya arasında ikitərəflü münasibətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri, o cümlədən siyasi dialoğun intensivləşdirilməsi, yüksək səviyyəli tomasların artırılması, müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan-Sloveniya münasibətlərinin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə osaslandığı vurğulanıb, 2026-ci ilə diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyi diqqətə catdırılıb. İkitərəflü və çoxtərəflü



əməkdaşlığın inkişafı baxımının siyasi dialoq, yüksək səviyyəli soñorlar, parlamentlərarası əlaqələr, iqtisadi və humanitar münbadılələrin böyük önem dəsidigi vurğulanıb.

Tərəflər enerji, yaşıl texnologiyalar, nəqliyyat, İKT, kimya və ecazçılıq, turizm və digər sahələr üzrə əməkdaşlıq imkanlarını, eləcə də iqtisadi-ticarət əlaqələrinin, ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün potensialı müzakirə ediblər. Təbii qaz və energetika sahəsin-

də ötən il ərzində Azərbaycanın "SOCAR" və Sloveniyanın "Geoplit" şirkətləri, eləcə də iki ölkənin Energetika nazirlikləri arasında imzalanmış sənədlər xüsusişliq qeyd olunub.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpə-yenidənqurma prosesi, eləcə də baynəlxalq nəqliyyat dəhlizləri və Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq məsələlərinin Azərbaycan-Sloveniya əməkdaşlığı kontekstində böyük əhəmiyyət daşıdıgi vurğulanıb.

Görüşlərdən sonra mətbuat konfransı keçirilib, nazirlər boyanatla çıxış edərək media nümayəndələrinin suallarını cavablandırıblar.

Mədəniyyət Nazirliyi ilə ADA Universiteti "Yaradıcı Mərkəz" layihəsi üzrə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə ADA Universiteti arasında "Yaradıcı Mərkəz" layihəsi çərçivəsində əməkdaşlıqla dair anlaşma memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilək ki, sənədi ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Mədəniyyət naziri Adil Körümli imzalayıblar.

Memorandum ADA Universiteti ilə "Yaradıcı Mərkəz" arasında nəzəri və təcrübə biliklərin artırılması sahəsində əməkdaşlığı ehtiva edir.

Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelerin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ilə Mədəniyyət Nazirliyi tərəfindən təsis olunub.



Sloveniya Baş nazirinin müavini Bakıda Şəhidlər xiyabanını və Mehdi Hüseynzadənin abidəsini ziyarət edib



Azərbaycanda sefərə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Şəhidlər xiyabını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət etdi.

AZƏRTAC xəbər verir ki, Tanya Fayon əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından

Ceyhun Bayramov Fələstin səfəri ilə Yaxın Şərqdə, xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə edib



Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş soñori Əhməd Metani etmədənəməsinin surətini nazir Ceyhun Bayramov teqdim edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilərlər ki, soñor Əhməd Metani etmədənəməsinin surətini nazir Ceyhun Bayramov teqdim edib.

Nazir soñor Əhməd Metaniyi teyinatı müəsəsibətilə töbrik edib, ona ölkəmizdəki diplomatik fealiyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Fələstin arasında ikitərəflü və çoxtərəflü əməkdaşlıq məsələləri, xarici işlər, Yaxın Şərqdə, o cümlədən Qəzzada tohfüksizlik vəziyyəti, habelə postmüaqişə dövründə regional səhər quruculuq səyərləri müzakirə olunub.

Azərbaycan-Fələstin əməkdaşlığının bir sərənəsilə də siyasi, iqtisadi-ticarət, mədəni, humanitar sahələr üzrə inkişafından bəhs olunub, regional və baynəlxalq təşkilatlar, o cümlədən BMT, İsləm Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdəşlərin genişləndirilməsi perspektivlərinin mövcudluğunu qeyd edilib.

Tərəflər Yaxın Şərqdə, xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə ediblər. Qəzzada atoşkosin qorunmasına vacibliyi, humanitar problem-

Nazir Ceyhun Bayramov keçmiş münaqişə dönməndə, həmçinin qarşı tərəfə postmüaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işgaldən azad olunmuş orzularlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minnə təhdidi ilə mübarizə soyolları, habelə Azərbaycan-Ermenistan normallaşdırma prosesinin gedisiatı barədə ətraflı məlumat verib.

Əhməd Metani görüşə gələrə töşkək rəhbərət edib, Fələstinin Azərbaycandakı səfəri teyin edilməsinin qürurverici olduğunu, bundan sonra da səfər qismində ölkələrimiz arasında mövcud diplomatik münasibətlərin dəha da inkişafı istiqamətində səyərləri əsirgomşayəcini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan XİN nümayəndələrinin üçtərəfli görüşü keçirilib

Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorisi və Ermenistan Respublikasının xarici işlər naziri Ararət Mirzoyannın təşəbbüsü ilə Azərbaycan Respublikası, Gürcüstan və Ermenistan Respublikası arasında xarici işlər nazirlərinin müavini vəsiyyətindən tərəfərli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk növbədə, görüşdə istirak edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini

daşlıq ümumi problemlərin həllinə dəstək olma və nöticədə Cənubi Qafqaz regionunu uzunmüddətli sabitliyinə, sərötü inkişafına təkan verə bilər.

Açıq fikir mübadiləsi şəraitində keçən görüşdə potensial əməkdaşlıq sahələrinin dəhamət istifadə olunmadığı bildirilib. Görüşün möqsədi regionda davamlı inkişaf və firavanhı təşviq etmək naminə ümumi maraq daşıyan sahələrdə üçtərəfli əməkdaşlıq inkişaf etdirməkdir.


Bunun yanaşı, müvafiq sahələrdə ömək-

2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermenistan arasında elə olunmuş kompleks razılıqlar, o cümlədən kommunikasiyaların açılması məsələsi tam şəkildə öz aktuallığını qoruyub saxlayır".

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlər Rusiyadan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

Moskvanın bu razılaşmaların icrasına necə kömək edə biləcəyi ilə bağlı sualı cavablandırıban M.Zaxarova vurğulayıb ki, "üçtərəfli formatda tamhüquqlu qarsılıqlı fəaliyyət tezliklə bərpası Cənubi Qafqazda davamlı səhər və rifahın təmin olunmasına şərait yaradı bilər".

Diplomat olavaşa, Rusiya "tərəfdəşləri" olan Azərbaycan və Ermənistana



iki ölkə arasında barışığın əsas istiqamətləri üzrə kömək göstərməyə hazırlıdır".

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Moskvanın Rusiya, Azərbaycan və Ermenistandan baş nəzir müavilələrinin həmsədrlik etdiyi ixtisaslaşmış üçtərəfli işçilər qrup çərçivəsində nəqliyyat və iqtisadi

di kommunikasiyaların açılması üzrə təc-rübəsi mövcuddur.

"Biz sorğuların delimitasiyası və de-məkasiyəsində təcrübəmizi bölməməyə hazırlıq və bu sahədə mütəxəssislərimizi postsovet məkanında on yaxşılara sərisində olduğunu düşünürəm", - deyə M.Zaxarova bildirib.

O, həmçinin qeyd edib ki, Rusiyadan "unikal kartoqrafik material" var və Moskva "illorlo" davam edən Ermenistan-Azərbaycan münaqışının nöticəsində yığılıb qalmış humanitar məsələlərin həllində kömək göstərə bilər".

"Biz azərbaycanlı və erməni dostları mənəsibətlərin normallaşması prosesini inkişaf etdirməkdə kömək göstərməyə hazırlıq və himşə hazırlıq", - deyə Rusiyadan xarici işlər nazirinin rəsmi nümayəndəsi bildirib.



Azərbaycanı dünya siyasetində söz sahibinə çevirən Lider

Azərbaycan postsovet məkanının o təmsilçilərindəndir ki, nüfuz dairəsi və təsir imkanları yerləşdiyi bölgənin hüdudlarını aşmağa müvəffəq olub. 2020-ci ilin 44 günlük müharibəsində oldu etdiyi parlaq hərbi zəfər və sonrakı illər ərzində nümayiş olunan tarazlı diplomatiya hesabına qazanılan orta güc statusu rəsmi Bakıya global xarakterli siyasi proseslərin fəal iştirakçısı olmağı imkan verib.

Bu, diplomatianın keyfiyyətə yeni mərhələsidir. Əgər inqidək Azərbaycan sahib olduğu töbii sorvətlərdən ustalıqla təkər iqtisadi deyil, həm də siyasi hadəflərə çatmaq üçün istifadə edirdi, bu gün dövlətimiz global siyasi proseslərin əzəzələnməz aktoruna çevrilir.

Yaşadığımız reallığın gündənənədə iso şəxsiyyət fakturunun rolunu və çəkisiyi dənəməq mümkün deyil. Azərbaycanın təsir edə bildiyi proseslərin geosiyası areali Prezident İlham Əliyevin dünya əcəməsi sahib olduğu nüfuzu və hörməti ilə ölçülür. Rəsmi Bakı xarici siyasetin çoxqutlulığı ilə yanaşır, həm də açılmış münkünsüz görünürlük siyasi düşyinlərin çözüm üvanı kimi qəbul edilir.

Azərbaycan liderinin beynəlxalq ictimai rayi düşyindənərən və narahat edən problemlərə dair fikir və raylori bu gün ekspertlər tərəfindən diqqətən təhlil olunur. ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum ərzində dövlət başçısına verilən sənədlərin sayı və məzmunu, eləcə də coğrafi baxımdan əhatə dairəsi, eyni zamanda Prezident İlham Əliyevin cavablarının doğurduğu əks-soda Azərbaycanın beynəlxalq siyasi aktörələrə yüksək liganın tomsilçisi -nərcevildiyinin növbəti səbutudur. Bu status yalnız Bakının hər bölgədə, həm də ikitərəfi münasibətlər müstəvişində oynadığı rolla möhdudlaşdırır. Bu gün Azərbaycan həm də dünya birliyinə düşyindənərən və bəzən də çözümündə olasız qaldığı problemlərin həllindənərən tərəf və vəsiyyətçi qismində qəbul edilir.

Yaxın Şərqdə yeni aktor

Azərbaycanın Türkiye və Pakistanla strateji münasibətləri islam dünyasında müəyyən dayışıklıkların aparılması, manevr imkanlarına nüfuz edən ciddi geosiyasi alət rolunda çıxış edir. Bu xətt xarici siyasetin Yaxın Şərqi vektorunun müəyyən edilmiş prosesində aparıcı təsir nöqtəsidir. Ətan ilin sonlarından etibarən iso müsləman aleminin elitar birliliyi sayılan D8-dəki tomsilçilik Azərbaycana böyük əksriyyəti islam coğrafiyasının üzvləri olan Yaxın Şərqi regionundakı proseslər nüfuz etmək imkanı verir.

Bakının müsələnə dövlətləri ilə ənənəvi isti münasibətlərin tarixi və mənəvi osasları var. Ancaq real siyaset kontekstində iki müümət meqam Azərbaycanın böyük və sabitlik baxımından heç də firavın olmayan bölgənin yeni aktoruna əvərilməsinin osasını toşkil edir. Birincisi, Azərbaycanın müasir global ticarətin və transmili logistik marşrutlarının mərkəzində yerləşməsi ilə əlaqədardır. Bu, islam dünyasının üzvləri Azərbaycanın vəsaitəsilə türk dünyası və Çin bazarına qovuşmaq imkanı yaranan perspektivləri amildir. İkinci, Azərbaycanın Yaxın Şərqi qeyri-müsələman aktoru - İsraildə dəstlü münasibətlərinə malik olmasıdır. Bu, rəsmi Bakı tərəfindən elə bir diplomatik yolla reallaşdırılır ki, əksərliklə adət fonunda qıçılıqlandırıcı amil deyil, sülh və eməkdaşlığın bərəqərə olmasına əməkdaşlıq kimi deyil.

Prezidentin bu bayanatı comi bir gün sonra öz təsdiqini tapdı: tərəflər Bakının moderatorluğu ilə Azərbaycanda danışçılar aparmağa başladılar. Bu, sadəcə vəsaitçilik təsəbbüsü deyil, tərəflərin Azərbaycana olan inan və etibarının göstəricisidir.



Yeni dünya nizamı və Azərbaycanın xarici siyaseti

Ziddiyətlərin kök saldığı bir bölgədə məhz bu prizmadan nəzərdən keçirilən beynəlxalq forumda ilk dəfə bu ilə reallaşdırılan xarici siyasetin dəlməz ümidi.

Dövlətimizin başçısı "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda ilk dəfə bu ilə reallaşdırılan xarici siyasetin dəlməz ümidi.

Türkiyə marşrutu ilə global ticarət proseslərində etibarlı tərəf statusuna malikdir. Prezident İlham Əliyevin təşəbbüsü və böyük ölçüde Azərbaycanın maliyyə destəyi ilə orxezi gölmüş Bakı-Tbilisi-Qars demir yolu xottı, ona bağlanan Beynəlxalq Ticarət Limanı və şəxələnməsi avtomobil yolları amilliy üzrənərən gölənənərən - Bakının Ankara ilə Tel-Əvviv arasında barışçı missiya ilə bağlı dedi: "Hər iki Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqlik. Biz 2021-ci ilə ſuŞa

Vəziyyətin unikallığı ondan ibarətdir ki, Azərbaycan və lokomotivi qismində çıxış etdiyi Cənubi Qafqaz regionu bəkəntədən həm geosiyası qütib və ziddiyətləri özündə üzələndirməyi bacaran amildir. Əgər dünya ticarət prosesin Şərqi-Qerb, yaxud Çin-Avropa istiqaməti Ukraynada davam edən mühərbi nöticəsində itirdiyi marşrutları bölgənin hesabına dəfə-fərqli təsir etdir. Artıq melum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt boyan etməmişik, bu, artıq kifayət qədər genişkəndə yaxşılaşdırıb. - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışçı müəyyən dərəcədə Azərbaycanın vəsaitçiliyi ilə oldu. Çünki inkişafı ilə baş verənlər ilə bəhərənərən deyil, yaxın keçmişdən icindir".

Dövlətimizin başçısının Orta dəhliz adını almış bu global prosesin perspektivlərinə toxunması regional logistikinin Azərbaycan üçün önməni bir daha nümayiş etdirir: "Azərbaycanın ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadı. Yenə və, bağlı qapılar arasında baş verdi. Bunu heç vaxt itcimailəşdirmədik. Sədəcə olaraq, müttəfiqimiz və qardaşları ilə təsəbbüs etməmişik, bu, artıq kifayət qədər genişkəndə yaxşılaşdırıb. - Türkiyə ilə İsrail ərzindən İsraildən öz olaraqları yeniden qurmaq üçün yardım etməmişik, bu, artıq kifayət qədər genişkəndə yaxşılaşdırıb. - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışçı müəyyən dərəcədə Azərbaycanın vəsaitçiliyi ilə oldu. Çünki inkişafı ilə baş verənlər ilə bəhərənərən deyil, yaxın keçmişdən icindir".

Prezidentin bu bayanatı comi bir gün sonra öz təsdiqini tapdı: tərəflər Bakının moderatorluğu ilə Azərbaycanda danışçılar aparmağa başladılar. Bu, sadəcə vəsaitçilik təsəbbüsü deyil, tərəflərin Azərbaycana olan inan və etibarının göstəricisidir.

Global ticarətde Azərbaycan amili

Rusiya-Ukrayna mühərbiyəsindən sonra əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə bir geosiyasi qərəmət mühərbiyətənərən vəzifələri. Nəticə etibarilə Azərbaycan İsraildə müsləman dünyası arasında əzəzələnməz siyasi körpüyənərən vəzifələri. Münasibətlərin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörgünlərinə əsaslanan bu dəyərə

